

UOT. 576.89;591.69

## MİRVASİF SEYİDOV

### BRUSELLYOZUN ETİOLOGİYASINDA GƏNƏLƏRİN ROLU

*Məqalədə Naxçıvan MR şəraitində brusellyozun etiologiyasında gənələrin rolü tədqiq edilmişdir. Tədqiqatlarla gənələrin bakterioloji müayinəsi nəticəsində iki brusellyoz kulturası əldə edilmişdir. Həmin kulturların bütün xüsusiyyətləri brusellyoz kulturasının xüsusiyyətlərinə uyğun olmuşdur. Gənələrin imaginal fazasında yoluxdurulması nəticəsində, brusellyoz amilinin transovarial və metamorfoz yollarla keçməsi müəyyən olmuşdur. Brusellyozun heyvanlara gənən dişləməsi yolu ilə keçməsi sübut olunmuşdur.*

**Açar sözlər:** parazit, brusellyoz, gənə, yoluxma, Naxçıvan.

**Giriş.** Naxçıvan Muxtar Respublikasında son illərdə nail olunan sosial iqtisadi inkişaf region həyatının bütün sahələrində müşahidə olunmaqdadır. Bu baxımdan muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, insanların maddi rifah halının yaxşılaşdırılmasına təsir edəcək tədbirlərin həyata keçirilməsinə ciddi önəm verilməkdədir.

Əhalinin ərzəq məhsullarına olan tələbatının ödənilməsi ildən-ilə uğurla davam etdirilir. Son illərdə bu sahədə verilmiş dövlət qərar və göstərişləri Naxçıvan MR-da əhalinin ərzəq məhsullarına olan tələbatının yerli məhsullar hesabına təmin olunmasına böyük stimul vermişdir. Məqsəd muxtar respublikada əhalinin heyvandarlıq və quşçuluq məhsullarına olan tələbatının yerli məhsullar hesabına təmin edilməsidir. Hazırda bu programdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün həyata keçirilən irimiqyaslı tədbirlər öz bəhrəsini verməkdədir. Lakin əldə olunmuş bu müvəffəqiyyətlərə baxmayaraq bəzi xəstəliklər heyvandarlığın iqtisadiyyatına müəyyən dərəcədə iqtisadi zərər vurur. Belə xəstəliklərdən biri də iksod gənələri və onların keçirdiyi xəstəliklər hesab olunur.

**Mövzunun aktuallığı.** Məlum olduğu kimi kənd təsərrüfatı heyvanları və quşlarının baş sayının, eləcə də məhsuldarlığının artırılması aparılan baytarlıq tədbirlərinin səmərəliliyindən, baytarlıq nəzarətinin gücləndirilməsindən, ayrı-ayrı xəstəliklərə qarşı xüsusi mübarizə tədbirlərinin təşkil olunmasından asılıdır.

Xəstəliklərin təbii ocaqlı olması haqqında nəzəriyyə hələ 1938-ci illərdə akademik E.N.Pavlov tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə hələ çox qədim zamanlardan insanlardan asılı olmayıaraq təbiətdə vəhşi heyvanlar arasında zoonoz xəstəliklər mövcuddur. Hansı ki, insanlar belə xəstəlik mənbəyinə malik sahələrdən hər hansı bir zoonoz xəstəliyə yoluxa bilər [1, s. 19-36; 8, s. 16-32].

Buna görə də 1954-cü ildə E.N.Pavlov landşaftların epidemiologiyasının öyrənilməsinin, ayrı-ayrı landşaftlarda yayılma ehtimalı olan xəstəliklərin müəyyən olunmasının xəstəliklərin qarşısının alınmasında vacibliyini qeyd edirdi.

Hazırda dünya ədəbiyyatlarında vəhşi heyvanlar arasında yoluxucu xəstəliklərin mövcudluğu haqqında çoxlu məlumatlar vardır. Hansı ki, bu xəstəliklərin böyük əksəriyyətinə kənd təsərrüfatı heyvanları da həssaslıq göstərir. Kənd təsərrüfatı heyvanlarının belə xəstəliklərinə listerioz, brusellyoz, paratif, qarayara, tulyaremiya, quduqluq, dabaq və s. kimi çox sayıda xəstəliklər aid olunur ki, bu xəstəliklər həm də müxtəlif növ vəhşi heyvanlar arasında müşahidə olunur. Vəhşi heyvanlar belə xəstəlik törədicilərinin həm də təbiətdə saxlanıcı hesab olunurlar [2, s. 34-58; 3, s. 6].

Kend təsərrüfatı heyvanları ilə vəhşi heyvanlar arasında mövcud olan six temas və bu heyvanlarda parazitlik edən ektoparazitlər transmissiv xəstəlik törədicişinin hər iki qrupdan olan heyvanlar arasında dövr etməsinə və eləcə də bir sira xəstəliklərin vəhşi heyvanlardan insanlara keçməsinə səbəb olur.

Müxtəlif elmi mənbələrdə iksod gənələrinin brusellyozun təbii saxlanıcı və keçiricisi olması haqqında məlumatlar mövcuddur. Bu baxımdan gənələrin vəhşi heyvanlarla kənd təsərrüfatı heyvanları arasında brusellyozun yayılmasında bir əlaqələndirici olması diqqətdən yayanmamalıdır [4, s. 48-56].

Bir sıra yoxlu xəstəliklərin, o cümlədən listerioz infeksiyasiının təbii ocaqlılıq xüsusiyyətinin öyrənilməsində N.Q.Olsufev və O.S.Yemelyanovun tədqiqatları əzəzolunmadır. Hansı ki, bu alimlərin tədqiqatları osasında listerioz törədicişinin kulturasını qansor həşəratlardan və kliniki sağlam qaramalda parazitlik edən iksod gənələrindən ayırmak mümkün olmuşdur [5, s. 2].

M.M.Halimbeyovun apardığı tədqiqatlardan məlum olub ki, təbii ocaqlı xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlarda vaxtı-vaxtında gənə əleyhinə heyvanlar çızmızdır zaman gənələrin heyvanları dərəşməsinin qarşısı alındıqdan bir sira infeksion xəstəliklərin baş vermə ehtimalını əksin azaltmaq mümkündür [6, s. 27-74].

Brusellyoz infeksiyasiın epizootiologiyası və epidemiologiyasında, eləcə də yayılmasında müxtəlif növ kənd təsərrüfatı heyvanları arasında xəstəlik daşıyıcılarının əhəmiyyəti böyükür. Müxtəlif tədqiqatçıların elmi tədqiqat işlərindən belə məlum olur ki, təsərrüfatda brusellyoz müşahidə olunduqda çoxlu heyvanlar bu xəstəliyə yoxluksa da xəstəlik klinikini əlamətsiz keçdiyindən heyvanlar uzun müddət brusella törədicişini ətraf mühitə yayırlar.

Bütün yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, zoonoz xəstəliklər içərisində brusellyoza qarşı mübarizə tədbirlərinin hazırlanması vacib və aktual problemlərdən hesab olunmalıdır.

Buna görə də Naxçıvan MR şəraitiində brusellyoz infeksiyasiının yayılması və təbiətdə saxlanılmışında *Ixodidae* gənələrinin rolunu öyrənilməsinə qarşıya məqsəd qoyduq.

**Material və metodika.** Tədqiqat işi 2018-2019-cu illərdə muxtar respublikanın Şəhər, Babək və Kəngərlı rayonlarında, Naxçıvan Elmi Tədqiqat Baytarlıq Stansiyası və Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının müvafiq laboratoriyalarında yerinə yetirildi. İksod gənələrinin brusellaların saxlanıcı olmasına öyrənmək üçün biziň bu rayonların ərazisində kənd təsərrüfatı heyvanlarında parazitlik edən yetkin gənə və nimfaları müxtəlif coğrafi zonalardan, landşaftlərdən topladıq [7, s. 6-66].

Gənələrin toplanması il ərzində kiñi dəfə; yaz ayları (aprel-may) və payızda (sentyabr-oktyabr) həyata keçirildi. Toplanmış materiallar Naxçıvan Dövlət Universitetinin baytarlıq təbabəti kafedrasının və Naxçıvan Elmi Tədqiqat Baytarlıq Stansiyasının laboratoriyalarında tədqiq olunaraq cins və növ tərkibləri müyyən edildi. Tədqiqat müddətində *Ixodidae* ailəsinə aid olan 10657 adəd gənə toplanmışdır.

**Tədqiqatın müzakirəsi.** Gənələrin bəzi ləri tam qan sormuş, digərləri isə yenice qan sormağa başlamış vaziyətdə olmuşdur. Göründüyü kimi bu gənələr heyvanlara müxtəlif vaxtlarda dərəşdiyi üçün onların əlavə parazitlik etməsi və qan sorması üçün vaxt lazımlı gəldi.

Bakterioloji müəyinə aparmaq məqsədi ilə hər təcrübə üçün 20, 30, 40, 50 ədəd gənə ayınlaraq üzərləri tam şəkildə sterilşdirildikdən sonra həvəngdəstədə bərabər miqdarda olan fizioloji məhlulda azılərkən bircinsli emulsiya halına salındı. Alınmış emulsiyadan hər təcrübədə eyni miqdarda götürülüb, 1%-li qlukoza və 2%-li qlicerin əlavə edilmiş ət-peptonlu-

qaraciyərlərə aqar və ət peptonlu bulyona ekildi. Brusellaların qida mühitlərində inkişafı üçün onları qəha və edən qaz mühitinin böyük əhəmiyyətə malik olmasına nəzərə alaraq, tamiz kultura əldə etmək üçün qida mühiti eksikatora yerləşdirilərən orada oksigen azaldılaraq, karbon qazı 10%-ə qədər artırıldı. Eyni zamanda digər Qram müsbət mikroolların inkişafını dayandırmış üçün qida mühitində 1:1000 nisbətində gensianviolet məhlul əlavə edildi. Əkmə pH-i 6,8 olan qida mühitində apanırlarlaq 37°C temperaturda termostata qoyuldu.

Biooliq müəyinə məqsədi ilə əvvəlcədən aqqlütinasiya reaksiyası ilə yoxlanılaraq sağlam olması müyyən olunmuş hind donuzunun qarın boşluğununa gənələrdən hazırlanmış emulsiyadan hər 1,0 kg dırı çəkiyə 0,5 ml hesab ilə məhlul yerildildi.

Qida mühitləri üzərində apardığımız müşahidələrin 19 və 22-ci günü *Hyalomma anatomicum* və *Dermacentor marginatus* növ gənələrin emulsiyasından brusellyoz kulturasının ayrıldığını müşahidə etdik. Ət-peptonlu-qaraciyərlər aqar qida mühitində əmələ gələn zarif xırda qabarlıq, şəffaf, çəhrayıya çalar rəngli yuvarlaq koloniyalar xarici görünüşü və kultural xüsusiyyətlərinə görə *Br. melitensis*-ə oxşayırı.

Əldə olunmuş kultura ilə 6 baş hind donuzunda qarınadxalı yoluxdurma apardıq. İstər kultura ilə, istərsə də gənə emulsiyası ilə biooliq sinq məqsədi ilə yoluxdurulmuş hind donuzlanlarından 7-10 gündən sonra qan alınaraq, aqqlütinasiya reaksiyası ilə 1:10, 1:20 və 1:40 durultmada yoxlanılarən 4 başda 1:10 və 1:20 durultmada müsbət reaksiya alındı. Bu isə təcrübə heyvanlarının yoxluşmasının göstəricisidir.

#### Cədvəl

##### Toplanmış gənələrin cins və növ tərkibi

Növ	Toplanmış gənələrin cins və növ tərkibi	Sayı
1.	<i>Hyalomma anatomicum</i>	4741
2.	<i>Hyalomma asiaticum</i>	2305
3.	<i>Hyalomma detritum</i>	216
4.	<i>Rhipicephalus bursa</i>	1001
5.	<i>Rhipicephalus turanicus</i>	193
6.	<i>Dermacentor marginatus</i>	2012
7.	<i>Haemaphysalis punctata</i>	189
Cəmi		10657

Bu şəkildə brusellyozun epizootiologiyasında iksod gənələrinin rolunu öyrənərkən iki qan soran gənə növünün brusellyoza təbii yoxluşusunu aşkar etdik.

Yoluxması aşkar olunmuş gənə növləri üzərində apardığımız təcrübələrlə transovarial və metamorfoz yolla xəstəlik törədicişinin bizi nəsildən başqa nöslərə ötürürlə bilməsini də müyyən etdik. Bu məqsədlə eksperimental yolla yoluxmuş heyvanlarda imaoq mərhələsində qansor gənələrdən alınan yeni nöslər üzərində müşahidələr apardıq. Təcrübə *Hyalomma anatomicum* və *Dermacentor marginatus* növ gənələri ilə aparıldı. Hansı ki, bu növlərin təbii yoxluşusunu olmaq artıq tərəfimizdən müyyən olunmuşdur.

Təcrübə üçün istifadə olunacaq gənələrin sterililiyi yoluxdurmamışdan əvvəl brusellyoz infeksiyasiına görə yoxlanıldı. Yoxlama aparmaq üçün sağlam hind donuzunda sürfələr qidalanırdı. Bu məqsədlə 10 baş hind donuzunda sürfə mərhələsində olan gənələr qidalanırdı. Digər tərəfdən təcrübə heyvanlarının qarın boşluğununa gənə və onun yumurtalarından hazırlanmış emulsiyaya yerildildi.

Təcrübənin nəticəsi AR ilə yoxlanıllarən məlum oldu ki, təcrübə heyvanlarının heç biri brusellyoza yoluxmamışdır, çünki sürfələr brusellyoza infeksiyasına görə sağlam olmuşdur.

Laboratoriya şəraitində alınmış steril gənə və sürfələrin 100 adədi parçadan hazırlanmış torba qidalanması üçün hind donuzlarının üzərinə yerləşdirildi. Təcrübə heyvanları eyni zamanda brusellyozun təxə kulturası ilə yoluxduruldu. Bu məqsədə kultura emulsiyası 1,5 ml olmaqla hər təcrübə heyvanının vena daxilinə yerildi.

Brusellyozla xəstə hind donuzlarında qansorən gənələrin bir hissəsi yoluxma vəziyyətinin öyrənilməsi üçün təcrübədə istifadə olundu. Digər hissisi isə ehtiyat üçün saxlanılmış brusellaların gənə orqanızmasına hansı müdəddətə yaşıya bilməsinə öyrənmək məqsədi ilə galəcək təcrübələr üçün nəzərətə götürüldü. Bu məsələni araşdırmaq məqsədi ilə gənələr üç qrupa ayrıldı. Birinci qrup gənələr termostatda 24°C-də, ikinci qrup otaq temperaturunda, üçüncü qrup isə 4°C temperaturda saxlanılmaqla təcrübələr davam etdirildi.

Aparılan təcrübələrlə müvyyən olundu ki, brusellalar gənələrin bədənində 4°C-də 20 aya, 24°C-də 13 aya, otaq temperaturunda isə 17 aya qədər qalmaqla dişli gənələr öz inkişfələri dövründə transovarial olaraq bir inkişaf mərhələsindən başqa inkişaf mərhələsinə brusellaların ötürü bilir. Bu brusellaların kənd təsərrüfatı heyvanlarının və insanların orqanizmasından kənardı təbiətdə brusellaların inkişafının mövcudluğunu göstərir.

Gənələrin dişləməsi zamanı brusellaların heyvanlara örtürüləşməsini öyrənmək üçün bir neçə formada təcrübə apardıq. Təcrübələri yənə də *Hyalomma anatomicum* və *Dermacentor marginatus* növdən imaqo mərhələsində olan gənələr üzərində apardıq. Təcrübə 20 baş hind donuzunda yerinə yetirildi.

Əvvəlcə 100-150 gənə parçadan hazırlanmış torba içərisində qan sorması üçün hind donuzlarının üzərinə yerləşdirildi. Gənələr qan sormağla başlıqda hər doşşana 1,5 ml brusella kulturasının aqar emulsiyası vena daxilinə yerildi. Tam qan sormamış gənələr xəstə hind donuzlarından ayrılb, qan sorması üçün sağlam hind donuzlarına köçürüldü. Yoluxmuş gənələrin digər bir hissisi isə 10 gün müddətdən sonra otaq temperaturunda saxlanıldıqdan sonra qan sorması üçün sağlam hind donuzlarına köçürüldü.

Yoluxmuş gənələrin qan sorduğu hind donuzlarının 6 başında seroloji müayinələrinin nəticəsi müsbət nəticə verdi. Bir baş hind donuzunda balaatma qeydə alındı. Digər təcrübə heyvanlarında hər hansı bir dəyişiklik qeyd olunmadı.

Digər bir mərhələdə təcrübələrimizi 2 baş bir yaşda olan iribuyuzlu heyvan üzərində davam etdirirdik. Belə ki, bu heyvanların normal fizioloji vəziyyətlərini yoxlamaq üçün üç gün müddətdə ümumi kliniki üsullarla heyvanları yoxladıq. Eyni zamanda heyvanların brusellyoza qarşı sağlam olmasına müvyyən etmək üçün qan Roz-Benqal sınığı yoxlanıldı. Yoxlanıñ nəticələri hər iki başda mənfi olmuşdur.

Növbəti mərhələdə təcrübə heyvanlarının qulağına 80 adəd təzə yoluxdurulmuş imaqo mərhələsində olan gənəni qan sorması üçün yerləşdirildik. Bu gənələrin 72 adədi qan sordu. Gənələrin qan sormağla başlamasından 12 gün sonra yenidən qan nümunəsi alaraq brusellyoza görə seroloji müayinə etdiyimiz zaman 1:100 və 1:200 durulmada müsbət nəticə verdi.

Aparılan tədqiqat işinin sonunda belə qənəbət əldə olundu ki, brusellalar gənələrin vəsiatı ilə ötürü bildiyindən və gənələrin vəhbi heyvanlarda parazitlik etməsi nəzərə alınarsa brusellaların təbiətdə yayılmasının qarşısının alınması üçün gənələrin aktivlaşmaya başladığını dövrən dekarizasiya tədbirlərinin aparılması təxirə salınmamalıdır. Otlaklıqlarda, heyvandırıq binalarında daimi iksod gənələrinə və onların qidalandırıcısı olan gəmircilərə qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.

**Nəticə.** Gənələrin bakterioloji müayinəsi nəticəsində iki brusellyoz kulturası əldə edilmişdir. Həmin kulturaların bütün xüsusiyyətləri brusellyoz kulturasının xüsusiyyətlərinə uyğundur.

Gənələrin imaginal fazasında yoluxdurulması nəticəsində, brusellyoz amilinin transovarial və metamorfoz yollarla keçməsi sübut olunmuşdur.

Yoluxmuş gənələrin bədənində brusellaların saxlanma müddəti müxtəlif xarici mühit şəraitində müyyəyən edilmişdir.

Aparılan təcrübələrin nəticəsində brusellyozun heyvanlara gənə dişləməsi yolu ilə keçməsi sübut olunmuşdur.

## ƏDƏBİYYAT

1. Балашов Ю.С. Иксодовые клещи – паразиты и переносчики инфекций. СПб., 1998, 285 с.
2. Балашов Ю.С., Дайтер А.Б. Кровососущие членистоногие и риккетсии. Ленинград: Наука, 1973, 251 с.
3. Галузо И.Г., Балдинина К.С., Кайтмазова Е.И. Иксодовые клещи – возможные переносчики бруцеллеза // Сб. статей по паразитологии, Алма-Ата: Изд. КазФАН СССР, т. II, 1944, с. 46-52.
4. Денисов А.А. Роль иксодовых клещей в распространение возбудителей инфекционных болезней на территории Нижнего Поволжья // Матер. докл. научной конф. Москва, 2007, с. 114-116.
5. Петрищева П.А. Переносчики возбудителей природно-очаговых болезней. Москва, 1962, 344 с.
6. Сбор, учет и подготовка к лабораторному исследованию кровососущих членистоногих – переносчиков возбудителей природно-очаговых инфекций. МУЗ.1.1027-01, 66 с.
7. Филиппова Н.А. Иксодовые клещи подсемейства *Ixodidae*. Фауна СССР: Наукообразные. Ленинград, 1977, т. 4, вып. 4, 396 с.
8. Узаков У.Я. Иксодовые клещи Узбекистана. Изд.ФАН Узбекской ССР. Ташкент, 1972, 303 с.

Naxçıvan Dövlət Universiteti  
E-mail: vasifseyidov72@gmail.com

Mirvafif Seyidov

## THE ROLE OF TICKS IN THE EPIZOOTOLOGY OF BRUCELLOSIS

The natural focal nature of the nature and spread of brucellosis infection has been little studied. Therefore, we strive to study the role of flares in the spread of brucellosis. For this purpose, 10657 ticks were collected from cattle, sheep, goats, horses and dogs belonging to the *Ixodidae* family were collected on farms in the Sharur, Babek and Kengerly districts where brucellosis was observed.

Bacterial study of ticks led to two cultures. All the features of these crops correspond to the characteristics of the brucellosis culture. Transfusion of brucellosis factor through the transovarian and metamorphic pathways as a result of infection in the imaginal phase of ticks proved.

Various environmental conditions have revealed the expiration date of brucella in the body of the tick. As a result of these experiments, it turned out that animals can become infected by a tick bite.

**Keywords:** parasite, brucella, Nakhichevan, infection, tic.

**Мирвасиф Сендов**

## РОЛЬ КЛЕЩЕЙ В ЭПИЗООТОЛОГИИ БРУЦЕЛЛЕЗА

Природно-очаговый характер и распространенность бруцеллезной инфекции недостаточно изучены. Поэтому мы стремимся изучить роль клещей в эпизоотологии бруцеллеза. Для этой цели были собраны 10657 особей клещей, принадлежащих к семейству *Ixodidae*, на овцах, козах, лошадях и собаках в фермерских хозяйствах Шарурского, Бакского и Кенгерлинского районов, где наблюдался бруцеллез.

Бактериальное исследование клещей выявило две культуры бруцеллеза. Все особенности этих культур соответствуют особенностями культуры бруцеллеза.

Передача фактора бруцеллеза трансовариальным и метаморфическим путями в результате инфекции в имагинальной фазе клещей доказана. Различные условия окружающей среды выявили срок годности бруцеллы в теле клеща. В результате этих экспериментов выяснено, что животные могут заразиться от укуса клещей.

**Ключевые слова:** паразиты, бруцеллоз, клещи, Нахичевань, зараженность.

(Biologiya üzrə elmlər doktoru İsmayııl Məmmədov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	05.02.2020
	Son variant	27.05.2020